

“AZFINANCE İNVESTİSİYA ŞİRKƏTİ” QSC-NİN 2019-CU İL ÜZRƏ MƏLUMATLARI

Aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər	Aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər bağlanılmayıb
Cəlb edilmiş maliyyə vəsaitləri	2019-cu ildə əlavə vəsait cəlb edilməyib.
İdarəetmə strukturu;	Cəmiyyətə təkbaşına icra orqanı- Direktor tərəfindən rəhbərlik edilir. Bundan əlavə olaraq, qanunvericiliyin tələblərinə əsasən Cəmiyyətin bir üzvdən ibarət olan müşahidə şurası mövcuddur.
İnkişaf siyasəti	<p>“AzFinance İnvestisiya Şirkəti” QSC kapital bazarının əsas iştirakçısı kimi daim bu bazara öz tövhəsini verməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”- Şirkətin inkişaf siyasəti üçün prioritet sənəd kimi müəyyən olunmuşdur.</p> <p>Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Şirkət aşağıdakıları əsas götürməklə təmin edir:</p> <p>Fəaliyyətini şəffaflıq, ədalətlik və dürüstlük prinsipləri əsasında həyata keçirmək;</p> <p>Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etmək;</p> <p>Dövlət orqanları qarşısında öz öhdəliklərini yerinə yetirmək və qanunvericilik ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri ödəmək;</p> <p>Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;</p> <p>Etik normaları, biznesin aparılması qaydalarını və şirkətin reputasiyasını qorumaq;</p> <p>Müştərilərə həm əlverişli şərtlərlə, həm də keyfiyyətli xidmətləri və məhsulları təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmaq;</p> <p>Müştərilərə risklərin idarə olunması ilə əlaqədar tövsiyələr verilməklə müştəri qarşısında konsaltinq tərəfdaş kimi çıxış etmək və s.</p>
Səhmdar kapitalının gəlirliyi və dividend siyasəti	<p>2019-cu ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin mənfəəti şirkətin inkişafına yönəldilmiş və dividend ödənilməmişdir.</p> <p>Dividend siyasəti:</p> <p>Xalis mənfəətin dividendlərin ödənişinə yönəldilməsi Şirkətin strategiyasının tələblərinə və Səhmdarların Ümumi Yığıncağının qərarına əsaslanır.</p> <p>Siyasətin əsas məqsədi hər il üçün davamlı və etibarlı dividend siyasətini həyata keçirmək və bu siyasətdən hər hansı bir uzaqlaşmanın qarşısını almaqdan ibarətdir.</p>

İdarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;	Şirkət tərəfindən əmək haqqıdan başqa idarəetmə orqanlarına ödəniş edilməyib.
İnvestisiyaların həcmi və mənbəyi	Şirkətin 2019-cu il üzrə Maliyyə hesabatında açıqlanıb
Cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;	Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 manat olan 1550 ədəd səhmlərdən ibarətdir.
İctimai layihələr	2019-cu ildə "AzFinance İnvestisiya Şirkəti" QSC-də tələbələr üçün təcrübə proqramı təşkil edilmişdir. Təcrübə proqramına 5 tələbə cəlb edilmiş və təcrübələrini uğurla başa vurmuşlar. Bundan əlavə olaraq Şirkət Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun üzvüdür.

İdarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri barədə məlumat

No	Adı, Soyadı, Atasının adı	Vəzifəsi	Əlavə iş yeri
1	Mamedov Abid Mamed oğlu	Müşahidə Şurasının sədri	"AzFinance Asset Management" MMC- Direktor
2	Səfəraliyev İntiqam Bəhman oğlu	Direktor	"AzFinance Asset Management" MMC- Direktor müavini
3	Məmmədov Fərid Ruslan oğlu	Direktor Müavini	"AzFinance Asset Management" MMC-Əməliyyat departamentinin rəhbəri
4	Qasımova Pərvanə Əlifəğa qızı	Direktor Müavini	Yoxdur
5	Hüseynov Famil Hüseyn oğlu	İT Departamenti Rəhbəri	Yoxdur
6	Kərimov Rafael Qədim oğlu	Risqlərin idarə olunması departamentinin rəhbəri	Yoxdur
7	Cəfərov Tural Müzəffər oğlu	Müştəri xidmətləri departamenti rəhbəri	Yoxdur
8	Səmədov Ramil Rafail oğlu	Aktivlərin idarə edilməsi şöbəsinin rəhbəri	Yoxdur
9	Qənbərov Valeh İslam oğlu	Satış Departamenti rəhbəri	Yoxdur
10	Şirin zadə Elmidar Taleh oğlu	Diler şöbəsinin rəhbəri	Yoxdur
11	Sultanov Ayaz Nadir oğlu	Müştəri sifarişlərinin icrası şöbəsinin rəhbəri	Yoxdur
12	Əzizov Aqşin Hilal oğlu	Baş Mühasib	Yoxdur

